

**Radif Heybət oğlu Mustafayev**  
**AMEA Fəlsəfə İnstitutu Dinişünaslıq və**  
**mədəniyyətin fəlsəfi problemi şöbəsinin**  
**böyük elmi işçisi, f.ü.f.d.**

**Dini radikallığın aradan qaldırılmasında ənənəvi  
dindarlığın rolü və ənənəvi dindarlığın  
qanunvericilikdə ifadə edilməsi məsələsi**

Adətən dini radikalizmdən bəhs edərkən heç də bütövlükdə dinin bunda “gunahkar” olmadığı qeyd edilərək əsasən ayrıca radikallıq hallarından söhbət getdiyi vurgulanır. Halbuki, bu radikal dini təməyüllərin inkişaf tarixləri nəzərdən keçirildikdə hətta onların belə qeyri-radikal və ya sadə dildə deyilərsə, başqalarına dəyib-dolaşmadıqları dönenmlərinin olduğunu aşkarlaya bilərik. Bu isə, həqiqətən də, radikallığın birbaşa dinə xas hadisə olmayıb, sonralar müxtəlif səbəblər ucbatından meydana gəldiyini iddia etməyə əsas vermiş olur. Amma istənilən halda radikallığın dinə əsaslanmasının özü dində radikallığa münasibəti aydınlaşdırmağı, bütövlükdə din, fəlsəfə və elmin qarşılıqlı nisbətini, o cümlədən də dövlət-din münasibətlərinin hüquqi bazasını dəqiqləşdirməyi vacib etmiş olur ki, bu aspektlərin hər üçü son dərəcədə obyektivlik tələb etdiyitək, yaşadığımız dövrün xüsusiyyətlərini nəzərə alaraq müasir reallıqların təhlil edilməsini və bu cür təhlilə əsaslanan nəticələrin əldə edilməsi vəzifəsini ortaya çıxarımışdır. Odur ki, təqdim etdiyimiz məqalədə sözügedən aspektlərdən xüsusən də sonuncusu ilə əlaqədar dünya təcrübəsinə əsaslanan və fikrimizcə, Azərbaycan cəmiyyətində dini radikallıq hallarını aradan qaldırmağa imkan verəcək ənənəvi dindarlıq

mövzusuna toxunmuşuq. Belə ki, dünya təcrübələrinə müraciət etsək görərik ki, burada dövlət-din münasibətləri təkcə dinin dövlətdən ayrılmazı şəklində deyil, o cümlədən də bunlar arasında müəyyən hüquqi münasibətlərin təsbitlənməsi və ən başlıcası, müxtəlif dini istiqamətlərin müəyyən statusa sahib olmaları ilə səciyyəvidir. Odur ki, Azərbaycanda da müxtəlif dinlərin düzünlülük praktikasından bəhs edərkən fikrimizcə, buradakı tarixən formalaşmış ənənəvilik, milli kökə və dövlətçilik ənənələrinə bağlılıq təcrübəsi unudulmamalıdır. Üstəlik, məlum olduğu kimi, Azərbaycan cəmiyyətində multikulturalizm ənənələri zəngin tarixi keçmişə sahib olub, müasir dövrde inkaredilməz faktlarla dövlət ideologiyası səviyyəsinə qaldırıldıqından, Azərbaycan multikulturalizmi çağdaş cəmiyyətimizin mühüm aspektlərindən biri olan dövlət-din münasibətlərinin neosekulyar təmayüllərinin inkişafında da mühüm rol oynayır. Odur ki, bir sekulyar cəmiyyətək Azərbaycanda sekulyarlıq prosesi özünün yeni inkişaf mərhələsində (adətən müasir dünyada buna postsekulyar situasiya deyilir) olub, artıq dövlətimizdə müasir dövrün tələbləri ilə uzlaşacaq neosekulyar modelin hazırlanması zərurəti qarşıda durmuşdur. Bu zaman diqqət yetiriləcək vacib məqamlardan biri elə cəmiyyətdəki multukultural mühitə istinad edərək sözügedən modelin hazırlanması, daha da konkret deyilərsə, bu modeldən irəli gələn sosial, siyasi, hüquqi və s. aspektlərin işlənib hazırlanmasıdır. Buna görə də məqalədə məqsədimiz Azərbaycan Respublikasında dövlət-din münasibətlərində dini radikallığı aradan qaldıra bilmək iqtidarında olan milli zəminini formalaşdırılmış ənənəvi dindarlığı vurgulamaq və bununla əlaqədar mövcud qanunvericilikdə Azərbaycan neosekulyar modelini formalaşdırmağa xidmət edəcək məqamlara diqqət çəkməkdir.

Bildiyimiz kimi, Roma katolik kilsəsinə münasibətdə protestantizmin geniş vüsət aldığı Avropa ölkələri İntibah dövründən başlayaraq etiqad azadlığı məsələsini daha çox onə çəkmişlər. Meydan a gəlməkdə olan "Millətlər bir birinin ardınca papalığın dünyəvi hakimiyyətə mötədil olmayan iddialarından müstəqilliklərini müdafiə etməyə çalışdılar"<sup>1</sup> Bütün bunlar bu millətlər üzərində papaların siyasi hakimiyyətlərinin geriyədönməzliyinə gətirib çıxardıgitək, bu prosesin hüquqi təsbiti özünü Vestfald sülhü müqaviləsində (1648-ci il) tapmışdı. Buradan da kilsə hakimiyyətinin dünyəvi hakimiyyətdən ayrılması prosesi qaynaqlanmışdır ki, biz bunun sonrakı inkişafını dövlət idarəedilməsində sekulyarizm idarəetmə üsulu ki mi və ya sekulyarizm ideologiyasıtək qiymətləndirə bilərik.

Qeyd edə bilərik ki, Qərb aləmində dövlət - din münasibətlərinin tarixən formallaşmış milli modelləri mövcuddur. Başqa sözlə deyilərsə, "Dövlət-din münasibətlərinin tarixi təcrübəsi deməyə əsas verir ki, dinin dövlətdən ayrılması prosesi mütləq xarakter daşıya bilməz, çünki, birincisi (din – R.M.) özünün formalasdırıldığı aksio loji səciyyəsi və oriyentirləri ilə ikinciye (dövlətə - R.M.) münasibətdə mühüm sistemyaradıcı faktor qismində çıxış edir".<sup>2</sup> Üstəlik dövlət din ayrılmاسının doğru anlaşılmadığını iddia edən müəlliflər ə görə, məsələn, Avropada və bütövlükdə xristian Qərbində səhbət heç də dövlətin dindən deyil, məhz kilsədən ayrılması şəklində izah edilməsi tam doğru olardı. Bu baxımdan özünün "Sekulyar əsr" kitabı ilə məşhurlaşmış Çarlz Teylor, "Sekulyarizmin mənası nədir?" məqaləsində qeyd edir ki, "Qərbin özündə insanlar tez-tez öz t

<sup>1</sup> А.А.Мамедзаде. Свобода совести. Истоки, становление, правовая охрана. СПб.:Издательство "Юридический центр-Пресс", 2013, с. 26

<sup>2</sup> Логинов А.В. Власть и вера. Государство и религиозные институты в истории и современности. Научное издательство «Большая Российская Энциклопедия». Москва, 2005, с. 415

arixlərində dolaşıqlığa düşürlər. Belə ki, Qərb dünyəviliyinin inkişaf etməsinin anlaşılması üsullarından biri kimi, kilsənin dövlətdən ayrılmاسını və dünyəvi (temporal) və sakral (əbədi) arasındakı da ha erkən bölgünün qanuna uyğun nəticəsəitək dinin “özəl” sferaya sıxışdırılaraq buradan ictimai həyata qarışmağa imkanlarının olmasına göstərilir... Halbuki, bu prosesin (Ç.Teylora görə dövlət və din ayrılmاسının – R.M.) mərhələlərini ayırmaq heç də asan olmur. Məsələn, amerikan sekulyaristləri xüsusilə, kilsənin dövlətdən ayrılmاسını dinin dövlətdən ayrılması ilə qarışdırırlar.”<sup>1</sup> ( 3, s.225-226). Öz növbəsində realist mövqedən çıxış etmiş Ç.Teylora görə, “Dünyəvi rejim üçün zəruri olan kanonik fon əgər ... üç mərhələ, yəni, kilsə və dövlətin parçalanması, kilsənin dövlətdən ayrılması və nəhayət dinin dövlətin və cəmiyyətin həyatından kənarlaşdırılmasıdırsa, onda tam aydınlıqla nəticə çıxartmaq olar ki, islam cəmiyyətləri bu cür rejimə heç vaxt gəlməyəcəklər/gedib çıxmayaçaqlar”<sup>2</sup>. Bizsə deyərdik ki, bütövlükdə bəşəriyyətin dindən imtina etməsi mümkün olmadığı kimi, heç bir cəmiyyətin, o cümlədən də dövlətin dindən tam ayrılması mümkün deyildir. Amma dünyəviliyi və ya sekulyarizmi ateizmtək anlayıb dindən imtina etmək kimi qəbul edilməsindən fərqli olaraq həyat bir daha göstərdi ki, neytrallıq məvqeyindən çıxış edərək istənilən dünyəvi və ya sekulyar dövləti nlə qarşılıqlı münasibətlərini hüquqi müstəvidə həll etməlidir. Yaxud da rus tədqiqatçısı A.V.Loqinovun qeyd etdiyi kimi, “Sekulyarlaşmanın özü ... öz son ifadəsini dini dünyagörüşün qeyri-dini olan larla əvəzlənməsi və sıxışdırılmasında deyil, yalnız dini paradigma

---

<sup>1</sup> Чарлз Тейлор. Что такое светскость? Перевод с английского Дмитрия Узланера//Государство-Религия-Церковь, №1(33), 2015, s. 225-226

<sup>2</sup> Чарлз Тейлор. Что такое светскость? Перевод с английского Дмитрия Узланера//Государство-Религия-Церковь, №1(33), 2015,s.226

lar dəyişdirilməsində tapır ki, bu da dünyəvi ideya və dəyərlərin kəvazidini səciyyə əldə edib müvafiq rituallar meydana gətirməsidir”<sup>1</sup>. Yenə də onun vurğuladığı tək, “Qərbdə sekulyarlaşmaya (oxu, sekulayrizmin mövcudluğuna) baxmayaraq dini təşkilatlarla dövlət arasındakı demokratik ittifaq mövcud olub, yüksək səviyyədə qorunmaqdadır.”<sup>2</sup> Belə ki, əhalinin dindar təbəqəsinin yüksək faizli (9-4-80%) olan ölkələr sırasında Polşa, İtalya, İspaniya, Fransa, Yunanistan, nisbətən aşağı faizli (49-40%) ölkələr sırasında isə, Belçika, Böyük Britaniya, Almaniya misal göstərilə bilər. Amerika Birleşmiş Ştatlarına gəldikdə isə, A.V.Loqinov qeyd edir ki, “amerikalıların dini təşkilatlara son illərdəki inam səviyyəsi 76% həndəvərin də qalmaqdadır.”<sup>3</sup> Bütün bu faktlar isə, bir daha deməyə əsas verir ki, daha çox Şərqi cəmiyyətlərini dindar və buna görə də geridə qalmış ölkələrtək təqdim etməyə çalışan müəlliflər, problemin heç də dindən deyil, cəmiyyətdəki mövcud dini durumun, o cümlədən də bununla sıx əlaqədar olan dövlət-din münasibətlərinin xarakteri və inkişaf səviyyəsindən qaynaqlanmasına diqqət etməlidirlər.

Bir sözlə, Qərbdəki sekulyarizm donuq halda olmayıb buradakı "...dini birliklərin statuslarının differensiallaşmış hüquqi nizam lanma tipinə əsaslanan dövlət-din münasibətlərinin kooperasiyon modeli sekulyarlaşmanın və etiqad plüralizminin müasir şəraitlərində "dövlət-cəmiyyət-din" konstruksiyasında daha çevik və optimal əlaqələrin yaranmasını, cəmiyyəti çoxəsrlik milli tarixin axarında formallaşmış sivilizasiyalı dəyərlər sistemində saxlanması təmin edir".<sup>4</sup> Elə bizim Azərbaycan Respublikasına münasibətdə də görm

<sup>1</sup> Yenə orada, s.418

<sup>2</sup> Yenə orada, s.419

<sup>3</sup> Yenə orada, s.420

<sup>4</sup> Чарлз Тейлор. Что такое светскость? Перевод с английского Дмитрия Узланера//Государство-Религия-Церковь, №1(33), 2015,s.438

ək istədiyimiz – dövlət və din münasibətlərində mənsub olduğumu  
z sivilizasiya dəyərlərinə önəm verilərək milli modelimizin formal  
aşdırılmasıdır. Halbuki, müsəlman sivilizasiyasının ayrılmaz tərki  
b hissəsitək Azərbaycan cəmiyyətinin Sovet inkişaf dövrünü keçdi  
yini əsla unuda bilmərik. Belə ki, sekulyarizmin klassik separatist  
modelinin, daha dəqiq desək "döyüşən ateizm" modelinin hökm sü  
rdüyü Sovet İttifaqının varisi kimi Rusiya Federasiyasındaki sekul  
yarlıqla əlaqədar proseslərin izlənilməsi bizlər üçün olduqca vacib  
dir. Bu baxımdan deyə bilərik ki, Rusiya Dövlət Dumasının 1997-  
ci ildə qəbul etdiyi "Vicdan azadlığı və dini birliliklər haqqında" fe  
deral qanunda qanun layihəsinə "ənənəvi din" anlayışının və dini q  
urumlara müvafiq liqotlar gətirəcək dini təşkilat statusunu verən əl  
li illik fəaliyyət müddəti tələbinin daxil edilməsi maraq doğurmaya  
a bilməz. Əlbəttə, çoxkonfessiyalı Rusiyada dirlərin "ənənəvi" və  
"qeyri-ənənəvi" olanlara bölgüsünün qəbulu 90-cı illərin ikinci yar  
ısında mövcud duruma görə olduqca riskli bir addım idi. Halbuki,  
bunu təklif edənlər Rusiya Federasiyası prezidenti yanında dini qu  
rumlarla iş üzrə Komitənin cəmiyyət həyatında dərin tarixi köklər  
ə malik 11 konfessiya ilə qarşılıqlı əlaqəsini əldə rəhbər tuturdu. Ç  
ünki bu dini birliliklər 1994-cü ilin mayında Kremlə bağlı olmuş ic  
imai həmrəylik haqqında müqaviləyə qoşulmuşdular. Amma sözü  
gedən 1997-ci il qanun layihəsində bəzi dini qurumların, məsələn,  
katolisizmin "ənənəvi din"lər siyahısında sadalanmaması da bir sır  
a narazılıqlara səbəb olmuşdu. O cümlədən də, qanun layihəsində  
vurğulanan əlli illik mövcudluq müddəti şərti yevangelist xristian-  
baptistlər İttifaqını, yeddinci günün adventistləri Kilsəsi, Krişna şü  
uru cəmiyyətləri Mərkəzi və digərlərini təmin etmirdi. Üstəlik, bəz  
i mütəxəssislər qanunvericilik aktına bu cür anlayışların daxil edil  
məsini heç də məqsədə uyğun saymırıldılar. Məsələn, A. Sebençova  
görə, "ənənəvilik" anlayışının "Birmənalı izahı olmayıb müəyyən

konfessiyaların dövlət institutları ilə eyniləşdirilməsi kimi də izah edilə bilər ki, bu da faktiki olaraq dünyəvi dövlətin konstitutsiya prinsipinə ziddir"<sup>1</sup>(2, s.450). Yaxud da, dini azlığın nümayəndəsi kimi, Rusiya yevangelist xristian-baptistlərin sədr müavini Y.Sipko ya görə, "...bu vətəndaşların dini mənsubiyyətlərinə görə bir-birin dən fərqləndirən dövlət siyasetinə aparıb çıxarır".<sup>2</sup> İstinad etdiyimiz A.V.Loqinov qeyd edir ki, bu cür münasibətlərə yanaşı differen sasiyalışma mövqeyindən çıxış edənlərin sayı da az deyildir. Belə ki, Rusiya Federasiyasında dini birliklərin hüquqi statusunu tədqiq etmiş İ.Kuniçın bildirir ki, ölkə Konstitutsiyasının 2-ci fəslinin 14-cü maddəsində "dini birliklərin bərabərhüquqluğundan deyil, qanun qarşısında bərabərliklərindən səhbət gedir...Qanun qarşısında bərabərlik bütün dini birliklərin fəaliyyətlərinin onların konfessional mənsubiyyətlərindən asılı olmayaraq Rusiya Federasiyasının qanunvericilik aktları əsasında və ona uyğun gerçəkləşdirməli olduğu deməkdir".<sup>3</sup> İ.Kuniçın vurğulayır ki, dövlət-konfessional münasibətlər sistemi bütün ictimai sistemlərdən ayrı olmayıb, onun tərkib hissəsi kimi cəmiyyətdə baş verən bir-çox proseslərdən təsirlənir. Odur ki, İ.Kuniçına görə, "Eyni zamanda dini birliklər insanın vicdan azadlığına olan müqəddəs hüququnun kollektiv reallaşması olduğutək, heç də bütün ölkələrdə eyni tip hüquqi nizamlanma və ey ni məzmunlu dini birlik statusu elan edilmir". Başqa sözlə, tədqiqatçının fikrincə, "Hüquqi status dövlət-konfessional münasibətlər sistemi funksiyasının nəticəsi olaraq dini birliklərin faktiki statusları

---

<sup>1</sup> Чарлз Тейлор. Что такое светскость? Перевод с английского Дмитрия Узланера//Государство-Религия-Церковь, №1(33), 2015,s.450

<sup>2</sup> Yenə orada, s.450

<sup>3</sup> Чарлз Тейлор. Что такое светскость? Перевод с английского Дмитрия Узланера//Государство-Религия-Церковь, №1(33), 2015,s.450

na uyğun olmalıdır”<sup>1</sup> Nəticədə, “dünyəvi dövlət qanunvericiliyində təsbitlənmiş dini birliklərin sosial-adekvat hüquqi statusu vicdan azadlığı haqqının optimal reallaşdırılmasına imkan verir.<sup>2</sup>

Yaxud da ekspert hüquqşunaslar kimi M.Kuzneçov və İ.Poňkin müəyyən ediblər ki, “dini birliklərin statusunun hüquqi tənzimlənməsitək differensasiya tipi heç də onların qanun qarşısındaki bərabərliyini nəzərdə tutan konstitutsiya normasına zidd deyildir. Belə ki, bunu, bu halda dini birliklər olan hüquq sübyektlərinin fəaliyyətlərini, tarixi və sosial-mədəni aspektlərindən asılı olmadan nəzərdən keçirmək olmaz”.<sup>3</sup> Bir sözlə onlar ənənəvi dindarlığın qanunvericilik aktlarına daxil edilməsinin qeyri-qanuni olmadığını əsaslandıraraq aşağıdakı nəticələrə gəlmişlər:

“1. Dini birliklərin qanun qarşısındaki bərabərliyi prinsipi dini birliklərlə münasibətlər sahəsində dövlət siyasetinin elementi olub bu və ya digər dini birliyə əlavə preferensiyalar (üstünlükler) verilməsi imkanını istisna etmir.

2. “Ənənəvi dini təşkiltalar” anlayışının qəbul edilməsi Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən bütün dini birlikləri nəməcmusu ənənəvi dini təşkilatlara və Rusiya Federasiyası üçün ənənəvi olmayan dini birliklərə bölünməklə məhdudiyyətin daxil edilməsidir. Halbuki, sonuncular (qeyri-ənənəvi dini birliklər, təşkiliklär – R.M.) üçün onların ənənəvi olmamaları özündə diskriminasiya daşımayaraq aşağılayıcı yarıqlı olmayıb, Rusiya Federasiyasının Konstitusiyasında və federal qanunvericilikdə müəyyən edilmiş və təsbitlənmiş hüquqlarına xələl gətirməyərək onları [əhəmiyyətlərini] praktikada azaltır.

3. ...dini birliklərin qanun qarşısında bərabərliyinin təsbitlə

<sup>1</sup> Yenə orada, s.451

<sup>2</sup> Yenə orada

<sup>3</sup> Yenə orada

nməsi dövlət tərəfindən müvafiq konstitutsiyalı-hüquqi status və onlarla geniş əməkdaşlığa üstünlük verdiyi ənənəvi dini təşkilatları ayırmasına mane olmur".<sup>1</sup>

A.V.Loqinova görə də, "Konstitutsiya hüququnda hüquqi bərabərlik anlayışı qanunvericinin məqsədlərindən, hüquq subyektlərindən və sosial şərtlərdən ayrı nəzərdən keçirilmir. Buna görə də, qanun qarşısında bütün dini birliklərin bərabərliyindən bəhs edildikdə konstitutsiya norması elə bir hüquqi bərabərlik nəzərdə tutur ki, [bu] faktiki olanla üst-üstə düşməyə bilər".<sup>2</sup> Tədqiqatçının fikrincə, bu vəziyyət konstitutsiyaya görə çoxmillətli Rusiya xalqlarının müəyən dini birliyi çox və ya az dərəcədə dəstəkləmək hüququnu istisna etmir. O cümlədən də, "Hüquq subyektlərinin bərabərliyi haqqında konstitutsiya normasının təsbitlənməsi heç də onların statusu və hüquqqabiliyyətliliyinin miqyasına diferensasiyalasdırılmış yanaşma istisna etmir..." A.V.Loqinov qeyd edir ki, elə bu cür yanaşma "...çevik dövlət siyasetini qurmaq üçün əsas ola bilər".

Əlbəttə, A.V.Loqinov da etiraf edir ki, bu cür siyasetin dini birliklər arasında faktiki olaraq bərabərsizlik ortaya çıxarıır. Lakin "...onlardan (dini birliklərdən – R.M.) hər-hansı birinin hüquq subyektivliyinin genişləndirilməsi dövlətlə əməkdaşlıqda üstünlüyü nəzərdə tutaraq heç də onların hüquq bərabərliyi haqqında konstitutsiya normasına zidd olmayıb digər konfessiyaların haqqlarının pozulması kimi qəbul edilə bilməz" Üstəlik, tədqiqatçıya görə, "...differensialasdırılmış yanaşma əsasında dövlətin dini birliklərlə əməkdaşlığı vətəndaş cəmiyyətinin institutlaşdırılmasının mühüm stimulu olur"

<sup>1</sup> Чарлз Тейлор. Что такое светскость? Перевод с английского Дмитрия Узланера//Государство-Религия-Церковь, №1(33), 2015, s.451

<sup>2</sup> Yenə orada

Fikrimizcə, dinə münasibətdə bir zamanlar vahid reallıqda inkişaf etmiş cəmiyyəttək dövlətimizin din siyasetinin daha da çevik olması üçün oxşar addımların atılması zəruridir. Xüsusən də, din sahəsindəki mövcud durum Azərbaycan Respublikasında qəbul edilmiş qanunvericilik aktlarının yenidən nəzərdən keçirilərək buradakı stereotipləri qırıb daha çevik və həyat qabiliyyətli sistemin qurulmasını vacib edir. O cümlədən də, mövcud qanunvericilikdə Azərbaycan multikulturalizmindən irəli gələn potensialı istifadə etmək baxımından aşağıdakı təkliflərimizi təqdim etmək istərdik:

- Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun ümumi müddələrində yer almış beşinci maddədəki “Bütün dirlər və dinin qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz” müddəası din və dini qurumun tarixi, mədəni, mənəvi inkişaf baxımından cəmiyyətimizdə və dövlətçilikdə oynadığı roluna görə redaktə edilməlidir. Belə ki, buraya cəmiyyətimiz üçün ənənəvi olan dindarlıq anlamında “ənənəvi dinlərin dini qurumları” anlayışı daxil edilməli, “ənənəvi dinlər”in siyahısı təsbitlənməlidir. Əks təqdirdə, “bütün dirlər və dini qurumlar” ifadəsi mücərrəd olduğundan bu müəyyənlik cəmiyyətimizdə, son dövrün təcrübəsi göstərdiyi kimi, mövcud olan qeyri-ənənəvi dinlər və dini qurumlar üçün əlverişli şərait yarataraq son nəticədə onların üstünlük qazanmalarına, üstəlik, ənənəvi dindarlığı belə məhdudlaşdırmaqlarına gətirib çıxara bilər. Əksinə, “ənənəvi dinlər və dini qurumlar” statusunun müəyyənləşdirilməsi dövlətin din sahəsindəki subyektlərini konkretləşdirərək onların fəaliyyətini daha səmərəli tənzimləməyə imkan verdiyitək, qeyri-ənənəvi olanlardan qorumuş olacaqdır. Halbuki, Azərbaycan Respublikası Beynəlxalq müqavilələri dəstəklədiyi kimi (maddə 31), bəy nəlxalq təcrübədə təsbitlənmiş qeyri-ənənəvi dini etiqadların ənənə

əvi dini etiqadlara çevrilməsi halını nəzərə alaraq, qeyri-ənənəvi dini etiqadlar üçün bu imkanı taniya bilər. Nəticədə, ənənəvi dindarlıq qeyri-ənənəvi dindarlığın təsiri altına düşməyib, əksinə qeyri-ənənəvi dini etiqadlar “ənənəvi dinin dini qurumu” statusuna nail olmuşa can atacaqdır;

- Qanunda Qafqaz Müsəlman İdarəsi Azərbaycan Respublikasında İslam dini qurumları birləşdirən tarixi İslam dini mərkəzi (maddə 9) və Azərbaycan Respublikasında fəaliyyət göstərən İslam dini qurumlarının fəaliyyəti haqqında hesabat təqdim edilən müsəlman idarəsi kimi (maddə 7) təsbitləndiyitək, o cümlədən də, ənənəvi qeyri-müsəlman dini icmalarının Dini qurumlarla iş üzrə Dövlət Komitəsi qarşısında sorumluluğu olmalı və bu qurumların da dövlət orqanının (Qanundakı müvafiq icra hakimiyəti orqanı) müvafiq hesabat təqdim etməlidirlər. Çünkü, qeyri-müsəlman dini icmaların səkkizinci maddədə qeyd edildiyi kimi, xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ təsbitləndiyi kimi, Qafqaz Müsəlman İdarəsi də bütün Qafqazı əhatə edir. Deməli, onun sədri də qeyri-azərbaycanlı və ya Azərbaycan vətəndaşlığı olmayan şəxs seçilə bilər. Odur ki, islam dini qurumları olduqda belə Azərbaycan Respublikası Qanunda xalqın tarixi inkışafında adət-ənənələri, milli-mədəni dəyərləri formalasdırmaqdə mühüm rol oynamış ənənəvi istiqamətləri dəqiqləşdirərək bunları cəmiyyətə və dövlətçiliyə yad istiqamətlərdən fərqləndirilməlidir;
- Ümumi müddəanın birinci maddəsindəki “əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır” müddəasının səkizinci maddənin “...qeyri-müsəlman dini icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır” müddəası ilə neytrallaşdırılmaması üçün (məgər, qeyri-

müsəlman dini icmasının Azərbaycan vətəndaşı bu hüquqla əcnəb ilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən aparılacaq dini təbl iğatın daşıyıcıları ola bilməzmi?) dünya təcrübəsində qəbul edilən konkardat timsallı müqavilələr qurmağa icazə verib, yalnız “ənənəvi”, “qeyri-müsəlman dini icmalar”ın da dövlətə münasibətləri konkretləşdirilməlidir.